

ƏDƏBİYYATŞÜNASLIQ BİBLİOQRAFIYASININ ŞƏXSİ ELEKTRON BİBLİOQRAFİK RESURSLARI

Sima İSMAYILOVA

Biblioqrafiyaşünaslıq kafedrasının baş müəllimi, fəlsəfə doktoru

Namiyə NƏBİYEVA

Biblioqrafiyaşünaslıq kafedrasının magisrtanı

Məqalədə elektron resurslər haqqında danışılır. Eyni zamanda M.F.Axundov adına Milli Kitabxanasında və Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanası ədəbiyyatşünaslığla bağlı yaradılan elektron resurslardan danışılır. .

Açar sözlər: Ədəbiyyatşünaslıq, şəxsi elektron resurs, informasiya kommunikasiya texnologiyaları, M.F.Axundov adına Milli Kitabxana, Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanası.

Elm, informasiya, təhsil, tərbiyə və mədəniyyət funksiyalarını yerinə yetirən kitabxanalar müxtalif çap məhsullarını toplayıb mühafizə edən, cəmiyyətin intellektual və mənəvi potensialının inkişafına xidmət göstərən sosial institutdur. Cəmiyyət inkişaf etdikcə kitabxanalın da ənənəvi missiyaları dəyişir, vəzifələri mürəkkəbləşir. Əgər əvvəller kitabxanalar yalnız sənəd kütləsinin toplandığı yer kimi xarakterizə olunurdusa, indi onların funksiyaları daha da genişlənmişdir. Bugünkü kitabxana yalnız kitab və kartočka ilə işləmir eyni zamanda ən müasir informasiya və kommunikasiya texnologiyalarından istifadə etməklə internet informasiya resursları, elektron məlumat bazaları yaradır, onlayn rejimdə oxucularla əlaqə qurur.

Yeni komputer texnologiyalarının köməyi ilə ikinci dərəcəli biblioqrafik məhsulların, xidmətlərin yeni növləri elektron biblioqrafik ehtiyatlar yaradılır. Elektron biblioqrafik resurslar fond haqqında məlumatın elektron formada mühafizəsini, xidmət üçün xüsusi şəraitin və coxsayılı kadrların olması zərurətinin aradan qaldırılmasını, məsafədən asılı olmayaraq istənilən yerdən oxucu sorğusuna uyğun informasiyanın operativ axtarışını, nəticənin oxucuya çatdırılmasını təmin edir. Elektron informasiya resursları bütünlükdə elektron məlumatlar, elektron proqramlar və.s bir resursda əlaqəli birliyidir. Elektron resurslar kitabxanalarda, nəşriyyatlarda, peşəkar elmi cəmiyyətlərdə, elmi-tədqiqat idarələrində və.s yaradılır.

Bu deyilənləri Azərbaycanda mövcud olan bir sıra kitabxanalara da aid etmək olar. Belə ki, respublikamızda müasir kitabxana informasiya kommunikasiya texnologiyalarının tətbiq edildiyi, internet şəbəkəsinə ilk qoşulan və elektron kitabxana layihəsini gerçəkləşdirən müəssisələrdən biri Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasıdır. İnfor-

masiya kommunikasiya texnologiyaları üzrə regionda aparıcı və qabaqcıl kitabxanalardan biri kimi tanınan Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanası 2003-cü ilin oktyabr ayından etibarən www.csl.az.com saytı vasitəsi ilə Azərbaycan oxucularına elektron kitabxana xidməti göstərir. Son illərdə AMEA-nın MEK-1 modernləşdirmə, elektronlaşdırma sahəsində mühüm addımlar atmış və bu işi intensiv həyata keçirməkdə davam edir. Yeni texnologiyalardan istifadə etməklə elektron biblioqrafik resurslar bazasını genişləndirir və kitabxana informasiya xidmətini operativ şəkildə həyata keçirir. Bu işlərlə kitabxananın 2002-ci ildən fəaliyyətə başlayan Kitabxana proseslərinin avtomatlaşdırılması şöbəsi məşgül olur. Şöbə kitabxana-informasiya sahəsində avtomatlaşdırılmış sistemlərin tətbiqi, elektron kataloq, elektron kitabxana və məlumat bazaların yaradılması, internet vasitəsilə elektron informasiya xidmətinin təşkili işlərini həyata keçirir. Şöbə tərəfindən MEK-nin nəşr etdiriyi şəxsi xarakterli göstəricilərin biblioqrafik təsviri kitabxananın internet saytında elektron resurslar bölməsində eks etdirilsə də, hələlik bu şəxsi biblioqrafik vəsaitlər onlayn rejimdə oxucuların xidmətinə verilməyib.

Bu sahədə Mirza Fətəli Axundov adına Milli Kitabxananın fəaliyyəti xüsusilə əhəmiyyətlidir. 2006-ci ildən etibarən kitabxananın veb saytı oxucuların istifadəsinə verilmişdir. Milli kitabxananın biblioqrafik fəaliyyəti respublika miqyasında böyük əhəmiyyət kəsb edir. Kitabxana müxtəlif xarakterli biblioqrafik vəsaitlər tətbiq edib nəşr etdirir. Eyni zamanda kitabxanada elektron resurslar da yaradılmış və elektron kitabxanaya daxil edilmişdir.

Müasir dövrə elmin başqa sahələri ilə yanaşı ədəbiyatşunaslığa və onun ayrı-ayrı sahələrinə dair biblioqrafik informasiya tələbatı yaranır. Ədəbiyyatşunaslıq sahəsində oxucuların biblioqrafik informasiya təminatında ədəbi-bədii biblioqrafik vəsaitlər sistemi mühüm rol oynayır. Bunlar içərisində şəxsi biblioqrafik göstəricilər xüsusi əhəmiyyət kəsb edir.

M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasında elektron şəxsi biblioqrafik göstəricilərin tətbiqi mühüm əhəmiyyət kəsb edir. Son illərdə bu kitabxanada bir sıra mühüm elektron şəxsi vəsaitlər hazırlanmışdır ki, bunlar içərisində ədəbiyyatşunas alim, şair və yazıçılara həsr edilmiş vəsaitlər üstünlük təşkil edir. Şəxsi göstəricilər skaner edilməklə kitabxananın elektron saytına daxil edilir. Milli kitabxananın ədəbi-bədii elektron resurslarından istifadə etmək üçün onun veb saytına (www.anl.az) daxil olub menyu sətrində kitabxanamızın nəşrləri bölməsini açmaq lazımdır. Açılan səhifədə ardıcılıqla son dörd ilin tarixi qeyd olunub. Səhifədə həmçinin növbəti ildə nəşr olunacaq vəsaitlərin də siyahısı təqdim olunmuşdur. Bu səhifədə arxiv bölməsi də yaradılıb. Belə ki, əgər axtarılan elektron nəşr son dörd ili əhatə etmirsə arxiv bölməsinə daxil olmaq lazımdır. Arxiv bölməsində əvvəlki illər üzrə

materiallar əhatə olunmuşdur. Bölmədə biblioqrafik təsviri verilən hər bir vəsait əlibə prinsipinə əsasən ardıcılıqla əhatə olunmuşdur.

Milli kitabxanada Mir Cəlal Paşayevə həsr edilmiş ədəbi-bədii şəxsi göstərici elektron kitabxanada kitabxanamızın nəşrləri bölməsində 2006-ci ilin materialı kimi təqdim olunmuşdur. M.C.Paşayev-Biblioqrafiya adlı vəsaitin tərtibçisi N.Nağıyevadır. Vəsait ənənəvi formada 2006-ci ildə Bakı şəhərində naşr olunub və 206 səhifə həcmindədir. Bu şəxsi göstərici ənənəvi formada olan vəsaitin skanerləşdirilməsi əsasında elektron varianta salınıb. Yəni ənənəvi çap variantı ilə eynilik təşkil edir. Vəsaitin əvvəlində verilən Tərtibçi müəllifdən adlı başlıqda qeyd olunub ki, bu göstərici Azərbaycan nəşrinin görkəmli nümayəndəsi, Azərbaycanın əməkdar elm xadimi, yazıçılımız Mir Cəlal Paşayevin həyat və yaradıcılığının 1926-ci ildən 2005-ci il avqust ayına qədər olan bir dövrünü əhatə edir. Əvvəlki yəni 1968 və 1998-ci illərdə M.C.Paşayevə həsr edilmiş göstəricilərdəki buraxılan səhvələr bu vəsaitdə düzəldilmiş və ədibin kitabları, dövri mətbuatda, dərsliklərdə, məcmuələrdə çap olunmuş əsərləri, usaqlar üçün işlədiyi kitablar, elmi təqnidi və publisistik məqalsələri, tərcümələri, redaktsiya tətbiqi kitablar, rəhbərlik etdiyi dissertasiyalar, rus və başqa dillərdə çap olunmuş əsərləri habelə ədibin həyat və yaradıcılığını əks etdirən bütün nəşrlər xronoloji qaydada əhatə olunub. Göstarıcıda materiallar altı bölmədə qruplaşdırılmış və sonda istifadəni asanlaşdırmaq üçün köməkçi aparatla təmin edilmişdir.

Milli Kitabxanann digər bir ədəbi-bədii şəxsi elektron vəsaiti "Teyyub Qurban"-Biblioqrafiya adlı vəsaitdir. Bu göstərici 2009-cu ildə nəşr olunub. Vəsaitin tərtibçisi M.Vəliyevadır. 170 səhifə həcmində olan bu biblioqrafik vəsaitin əvvəlində verilmiş "Tərtibcidiən" adlı başlıqda qeyd olunub ki, göstərici M.F.Axundov adına Milli Kitabxananın "Diyarşunaslıq elmi biblioqrafiya" şöbəsi tərəfində tətbiq olunub. Azərbaycan Yazıçılar Birliyinin üzvü, tədqiqatçı, şair və ictimai xadim Teyyub Qurbanın anadan olmasına 75 illiyinə həsr olunmuş vəsaitdə Teyyub Qurbanın həyat və yaradıcılığının 1950-ciildən 2009-cu ilə qədər olan bir dövrü əhatə edilmişdir. Biblioqrafik göstəricidə materiallar 3 hissədə qruplaşdırılmış sonda isə 5 köməkçi aparat verilmişdir.

M.F.Axundov adına Milli Kitabxana 2010-cu ildə "Sabit Rəhman"-Biblioqrafiya adlı vəsaiti nəşr etdirmişdir. Diyarşunaslıq elmi biblioqrafiya şöbəsinin tətbiq etdiyi bu göstərici Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Əməkdar incəsənət xadimi, tanınmış yazıçı-dramaturq Sabit Kərim oğlu Mahmudov (Sabit Rəhman) haqqında tətbiq edilmiş ilk vəsaitdir. Biblioqrafik göstəricidə ədibin həyat və yaradıcılığının 1926-ci ildən 2010-cu ilə qədər olan bir dövrü əhatə olunmuşdur. Beş hissədən ibarət olan bu göstəricidə ədəbiyyat xronologiya üzrə, daxildə isə əlibə sırası ilə

qruplaşdırılmışdır. Biblioqrafik vəsaitdən istifadəni asanlaşdırmaq məqsədilə sonda müvafiq köməkçi aparat verilmişdir.

2011-ci ilin Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Aşıqlar Birliyi tərəfindən "Aşıq Ələsgər ili" elan edilməsi ilə əlaqədar M.F.Axundov adına Milli Kitabxana tərəfindən "Aşıq Ələsgər -190" biblioqrafik göstəricisi tərtib edilib. Bu Azərbaycan aşiq sonətinin görkəmli nümayəndəsi Aşıq Ələsgər haqqında tərtib edilmiş ilk vəsaitdir. 2011-ci ildə Bakı şəhərində nəşr olunan bu göstəricinin tərtibçiləri S.Əsadova və G.Misirovadır. Biblioqrafiyada aşiq sonətinin ən uca zirvəsində dayanan Aşıq Ələsgərin həyat və yaradıcılığı haqqında olan materiallar öz əksini tapmışdır. Ədəbiyyat 1927-ci ildən 2011-ci ilə qədər olan bir dövri əhatə edir. Göstərici üç hissədən ibarətdir. Vəsaitdə ədəbiyyat xronologiya üzrə, daxildə isə əlifba sırası ilə qruplaşdırılmışdır. Biblioqrafik vəsaitdən istifadəni asanlaşdırmaq məqsəd ilə sonda "Aşıq Ələsgərin əsərlərinin əlifba göstəricisi" və "Aşıq Ələsgər haqqında yazmış müəlliflərin əlifba göstəricisindən ibarət köməkçi aparat verilmişdir.

2012-ci ildə milli dramaturgiyamızın banisi, görkəmli maarifpərvər xadim Mirzə Fətəli Axundzadənin anadan olmasının 200 illiyi tamam olmuşdur. Bu münasibətlə respublika prezidenti İlham Əliyev 2010-cu il 13 aprel tarixində böyük ədib M.F.Axundzadənin 200 illik yubileyinin keçiriləməsi haqqında sərəncam imzalamışdır.

M.F.Axundzadə adına Milli kitabxana tərəfindən tərtib olunmuş "Mirzə Fətəli Axundzadə-200" tövsiyə ədəbiyyat göstəricisi də mahz ədibin yubileyinə həsr edilmişdir. Biblioqrafik vəsait 2012-ci ildə Milli Kitabxana tərəfindən tərtib edilib nəşr olunmuşdur və 360 səhifə həcmindədir. Biblioqrafik göstəricinin ixtisas redaktoru və buraxılışa məsulu Milli Kitabxananın direktoru, tarix üzrə fəlsəfə doktoru K.Tahirov, redaktoru isə G.Səfərəliyevdir. Bu biblioqrafik vəsaitə qədər M.F.Axundzadəyə həsr olunmuş 3 göstərici tərtib olunmuşdur. Daha da təkmilləşdirilmiş bu vəsaitdə isə kitablar, dövri mətbuat materialları ilə bərabər Axundzadə haqqında yazılmış dissertasiya və avtoreferatlar, xarici dillərdə çap olunan əsərlər də öz əksini tapmışdır. Vəsaitdə mütəfəkkirin həyatı, yaradıcılığı və ictimai fəaliyyətinin əsas tarixləri, əsərlərindən seçmələr, görkəmli şəxsiyyətlərin onun yaradıcılığı və fəaliyyəti haqqında söylədiyi fikirlər öz əksini tapmışdır. Biblioqrafik göstərici azərbaycan və rus dillərində tərtib edilmişdir. Bu tövsiyə ədəbiyyat göstəricisində materiallar müvafiq bölmələrdə xronologiya üzrə, daxildə isə əlifba sırası ilə qruplaşdırılmış və sonda vəsaitdən istifadəni asanlaşdırmaq məqsədilə köməkçi aparatla təmin edilmişdir.

2012-ci ildə Milli Kitabxana Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi ilə birlikdə yubiley münasibəti ilə "Mirzə Ələkbər Sabir-150" biblioqrafik göstəricisini nəşr etdirmişdir. Biblioqrafik vəsaitin

tərtibçiləri M.Həsənova və G.Misirovadır. 384 səhifə həcmində olan bu biblioqarfiya Bakı şəhərində çapdan çıxmışdır. Vəsait şairin 1903-cü ildən 2012-ci ildək nəşr olunan əsərlərini, həmçinin həyat və fəaliyyəti haqqında yazılın materialları əhatə edir. Biblioqrafik vəsaitdə həm azərbaycan, həm də xarici dillərdə nəşr olunan materiallara xronoloji ardıcılıqla verilmiş daxildə isə əlifba sırası ilə qruplaşdırılmışdır. Sonda vəsaitdən istifadəni asanlaşdırmaq məqsədilə M.Ə.Sabirin əsərlərinin əlifba göstəricisi və M.Ə.Sabir haqqında yazmış müəlliflərin əlifba göstərcisi adlı köməkçi aparat verilmişdir.

Azərbaycan Respublikası prezidenti İlham Əliyev 2011-ci il 23 dekabr tarixində dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 870 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam imzalamışdır. Nizami yaradıcılığı bəşər bəddi fikrinin nadir hadisəsi olmaqla xalqımızın mənəviyyatının ayrılmaz tərkib hissəsinə çevrilmişdir. Məhz bunu nəzərə alaraq Milli Kitabxana "Nizami Gəncəvi"-Biblioqarfiya adlı şəxsi göstəricini nəşrə hazırlamışdır. Vəsatın tərtibçiləri M.Ibrahimova və G.Misirovadır. Bu göstərici 2012-ci ildə Bakı şəhərində nəşr edilmişdir və 632 səhifə həcmindədir. N.Gəncəviyə həsr olunan bu fundamental elmi-köməkçi biblioqrafik göstərici şairin həyat və yaradıcılığının 1828-ci ildən 2012-ci ildək olan dövrünü əhatə edir. Göstəricidə N.Gəncəvinin həyat və yaradıcılığının əsas tarixləri, aforizmləri, görkəmli şəxsiyyətlərin Nizami haqqında olan fikirləri, şairin kitabları və dövri mətbuatda çap olunmuş əsərləri, haqqında yazılmış kitablar, monoqrafiyalar, avtoreferatlar və dissertasiyalar, dövri mətbuatda çap olunmuş məqalələr və s. toplanmışdır. Vəsait 3 dillidir burada həm azərbaycan həm də rus və ingilis dillərində olan ədəbiyyat öz əksini tapmışdır. Vəsatın sonunda ondan istifadəni asanlaşdırmaq məqsədi ilə köməkçi aparat tərtib olunmuşdur.

Lakin qeyd etmək lazımdır ki, dünya təcrübəsində yeni inkişaf etmiş ölkələrin qabaqcıl kitabxanalarında elektron şəxsi göstəricilərin tərtibi metodikası tamamilə fərqlidir. Buna misal olaraq Rusiya Dövlət Kitabxanası tərəfindən 2005-ci ildə tərtib edilmiş Dostayevski adlı şəxsi vəsaiti göstərmək olar. Vəsaitdə 1846-2001-ci illəri əhatə edən materiallar öz əksini tapmışdır. Bu vəsaitdə Dostayevski haqqında olan bütün materiallar 25 saytda yerləşdirilib və həmin saytlara istinad verilib. Göstəricidəki materiallar 2001-ci il dövlət standartına əsasən təsvir edilmişdir.

Başqa ölkələrdə tərtib edilən elektron şəxsi göstəricilərin mühüm fərqi ondan ibarətdir ki, elektron versiyaya elektron vəsait tərtib edilib sayıta daxil edildikdən sonra da mühüm yenilikləri, yəni haqqında bəhs edilən şəxsin yaradıcılığında reallaşan yenilikləri əlavə etmək olar.

Müsəvir dövrdə hər bir oxucu elektron resurslardan internet şəbəkəsinə qoşulmaqla heç bir zaman və məkan məhdudiyyəti olmadan istifadə edə bilər. Hələlik Azərbaycanda dönyanın inkişaf etmiş ölkələrinin kitabxanalarındaki

təcrübə şəxsi elektron resursun yaradımında tətbiq olunmur. Lakin müvafiq texnoloji avadanlıqların və bu sahə üzrə ixtisaslı mütəxəssislərin fəaliyyəti ilə bu müasir bibliografik fəaliyyət növü də respublikamızda təkmilləşə bilər.

ƏDƏBİYYAT

1. Azərbaycan'ının milli inkişaf strategiyasının elektron informasiya təminatının perspektivləri. AMEA MEK. Elmi əsərlər. – B.: 2009, №10. – 66s
2. İsmayılova S. Ədəbiyyatşünaslıq sahəsində mütəxəssislərin bibliografik informasiya təminatının müasir vəziyyəti // Kitabxanaşunaslıq və bibliografiya: elmi-nəzəri və təcrübə jurnal. – 2005. – №1. – S. 110-115
3. Kazimova R. Elektron informasiya resurslarının yaradılmasının bəzi məsələləri. AMEA MEK. Elmi əsərlər. – B.: 2008, №8. – S. 98-106
4. Rüstəmov Ə, Mustafayeva N. Avtomatlaşdırılmış kitabxana informasiya sistemləri və şəbəkələri. – B.: İqtisad universiteti nəşriyyatı. – 2007. – 236 s
5. www.anl.az
6. www.csl.az
7. www.rsl.ru

ПЕРСОНАЛЬНЫЕ ЭЛЕКТРОННЫЕ БИБЛИОГРАФИЧЕСКИЕ РЕСУРСЫ БИБЛИОГРАФИИ ЛИТЕРАТУРЫ

С. ИСМАИЛОВА
Н.НАБИЕВА

Резюме

В этой статье была дана краткая информация об электронных ресурсах. Также статья посвящена персональному электронному ресурсу о литературоведению созданные в библиотеке имени М.Ф.Ахундова и в Центральной Научной Библиотеке НАНА.

Ключевые слова: Литературоведение, персональный электронный ресурс, информационные и коммуникационные технологии, Национальной Библиотеки им. М.Ф.Ахундова, Центральная Научная Библиотека Академия Наук Азербайджана.

PERSONAL ELECTRONIC BIBLIOGRAPHIC RESOURCES OF THE BIBLIOGRAPHY OF LITERARY SCIENCE

S.SMAYILOVA

N.NABIYEVA

Summary

In this article was given short information about the electronic resources. At the same time the article deals with the personal electronic resources created by the National Library named after M.F.Akhundov and the Central Scientific library of Azerbaijan National Academy of Sciences.

Keywords: Literary criticism, personal electronic resource, information and communication technologies, National Library named after M.F.Akhundov, Central Scientific library of Azerbaijan National Academy of Sciences.